

**Bank kapitalının strukturu və adekvatlığı barədə məlumat, min manatla**

|       |                                                                                      | 30-06-26          | 31-12-25          |
|-------|--------------------------------------------------------------------------------------|-------------------|-------------------|
| 1     | <b>I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)</b> | <b>114,917.16</b> | <b>104,942.60</b> |
| 1.1   | adi səhmlər (tam ödənilmiş paylar)                                                   | 55,380.70         | 55,380.70         |
| 1.2   | qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər                                         | 0.00              | 0.00              |
| 1.3   | səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait                                    | 0.00              | 0.00              |
| 1.4   | bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi                                          | 59,536.46         | 49,561.90         |
| 1.4.1 | əvvəlki illərin mənfəəti (zərəri)                                                    | 59,536.46         | 49,561.90         |
| 1.4.2 | (çıx) cari ilin zərəri                                                               | 0.00              | 0.00              |
| 1.4.3 | kapital ehtiyatları (fondları)                                                       | 0.00              | 0.00              |
| 1.5   | digər                                                                                | 0.00              | 0.00              |
| 2     | <b>I dərəcəli kapitaldan tutulmalar</b>                                              | <b>17,280.25</b>  | <b>12,788.29</b>  |
| 3     | <b>Tutulmalardan sonra I dərəcəli kapitalı (1 - 2)</b>                               | <b>97,636.92</b>  | <b>92,154.31</b>  |
| 4.1   | Cari ilin mənfəəti                                                                   | 4,788.13          | 9,974.57          |
| 4.2   | Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)          | 8,645.22          | 7,318.20          |
| 4.3   | Kapitalın digər komponentləri                                                        | 0.00              | 0.00              |
| 4.4   | Digər vəsaitlər                                                                      | 0.00              | 0.00              |
| 4     | <b>II dərəcəli kapital</b>                                                           | <b>13,433.35</b>  | <b>17,292.76</b>  |
| 5     | <b>Məcmu kapital (3+4)</b>                                                           | <b>111,070.26</b> | <b>109,447.08</b> |
| 6     | <b>Məcmu kapitaldan tutulmalar :</b>                                                 | <b>240.00</b>     | <b>240.00</b>     |
| 7     | <b>Tutulmalardan sonra məcmu kapital (5-6)</b>                                       | <b>110,830.26</b> | <b>109,207.08</b> |
| 8     | <b>Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər</b>                                    | <b>720,011.64</b> | <b>640,384.50</b> |
|       |                                                                                      | <i>faizlə</i>     |                   |
| 9     | <b>I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100, Norma: min. 5%</b>            | 13.56%            | 14.39%            |
| 10    | <b>Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100, Norma: min. 10%</b>                | 15.39%            | 17.05%            |
| 11    | <b>Leverec əmsalı, Norma: min. 4%</b>                                                | 10.52%            | 11.09%            |

Mete Şamil Öztürk  
İdarə Heyətinin Sədri, Baş Direktor

Ziya Serkan Günal  
İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı

Ramin Səftərov  
Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdiri

Məsul şəxs: Ramin Səftərov (Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdiri)  
Tel: +994 12 497 77 95 (8351) / Email: ramin.saftarov@yapikredi.com.az

